

Xalqımıza qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirmək kə "büyük Ermənistən" yaratmaqdən ibarət olmuşdur.

1826-1828-ci illər

Rusiya – İran, 1828-1829-cu illər

Rusiya – Türkiye müharibələrindən sonra İran və Türkiyədən

köçürülən 130 minə yaxın erməni əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır. Həmin müharibələr nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi məhv edilmiş və torpaqlarından didərgin salınmışdır. Türkmençay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində təşkil edilən Erməni vilayətində mövcud olan 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşayırdılar.

Son iki yüz ilde indiki Ermənistən ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımları nəticəsində onların yaşadıqları iki minə yaxın yaşayış məskəni boşaldılmışdır. Azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə paralel ermənilərin onların yerində məskunlaşdırılma kampaniyası XIX əsrin sonunda Türkiyədə baş qaldıran erməni separatizminin yatırımasından sonra daha geniş vüsət almışdır. 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu xaricdən gələn ermənilər idi.

Həmin dövrde "Daşnaksüt-yun" partiyası öz programında dəyişiklik edərək, fəaliyyətinin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirmiş, müstəqil erməni dövləti qurmaq məqsədilə terrorçu silahlı birləşmələr yaratmışdır.

Rusyanın rəsmi dairelərinin ermənipərəst mövqeyindən istifadə edən "Daşnaksüt-yun" İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis quberniyalarında Azərbaycan türkləri yaşayan əraziləri təmizləmək və orada erməniləri məskunlaşdırmaq məqsədilə küləvi qırğınlara tərətmüşdür. 1905-1906-ci illərin əvvəlinde Rusiyada baş verən iqtisadişlardan bir fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra isə İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə

Ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti: tarixi və siyasi-hüquqi müstəvidə

Son iki yüz ilde Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara və soyqırımlarına məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq küləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər xarici havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımıza qarşı bəşeri cinayət olan soyqırımı siyasətini həyata keçirmişlər.

dinc azərbaycanlılara qarşı qırğınlar töretdilmişlər. Erməni silahlı dəstələri İrəvan – Naxçıvan – Zəngəzur – Qarabağ istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisinin qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla, gələcək Ermənistən dövlətinin əsasını qoymaq isteyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmərdzin (Üçkilsə) və Şərur – Dərələyəzə, Gəncə quberniyasının Zəngəzur qəzasının Gorus, Qafan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıllı, Qazax qəzalarında küləvi soyqırımı töretdmiş, 200-dən artıq azərbaycanlı kəndini viran qoymuşlar.

Ermənilərin Azərbaycan xalqına qarşı çevrilmiş soyqırımı siyasəti çar Rusiyasında mərkəzi həkimiyətin süqut etdiyi, keçmiş imperiyadan dərbəylik və anarxiya şəraitində yaşadığı 1918-ci ilə daha geniş vüsət almışdır. Bu dövrəki soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük bir qəddarlıq və amansızlıqla həyata keçirilmişdir. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlı qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz yurd-yuvalarından didərgin salmışdır. Yalnız Bakıda 30 minə yaxın soydaşımız xüsuslu amansızlıqla qətlə yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağılımış, 7 min nəfərədək adam, o cəmlədən, 1653 qadın və 965 uşaq öldürilmiş, Quba qəzasının 122

müsəlman kəndi yerlə yeksan edilmişdi. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə cinsinə və yaşına fərqli qoyulmadan qəddarcasına divan tutulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdir.

İrəvan azərbaycanlılarının çoxsayılı müraciətlərində birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində və onun çevrəsində 88 kənd dağılımış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin töretdikləri vəhşiliklər, daşnak hakimiyəti dövründə yürüdülən "Türksüz Ermənistən" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalinin sayı 1916-ci ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. Göründüyü kimi, qısa müddət ərzində soyqırımının və küləvi etnik təmizləmələrin aparılması nəticəsində erməni millətçiləri qarşılığına qoymaları məqsədə əsasən nail olmuşlar.

Şovinist ruhu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymətin verilməməsi səbəbindən sovet hakimiyəti dövründə də azərbaycanlılar onlara qarşı yeridilən antihumanist siyasətlə dəfələrlə üzləşmişlər. Ermənistən SSR ərazisində yaşayan azərbaycanlıların taleyi bu dùşnülümsüdür. "Sürünən" deportasiyalar, habelə 1948-1953 və 1988-

1989-cu illərin zoraki deportasiyaları nəticəsində Ermənistən SSR-dən yarımla yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduğundan sonra Fövqəladə İstintaq Komissiyası yaradılmış və ermənilərin xalqımızın başına getirdikləri müsibətlər şahid ifadələri əsasında sənədləşdirilmişdir. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə her il 31 martı matəm günü kimi qeyd etmək qərara alınmışdır. Erməni təcavüzünün qurbanlarının xatıresi 1919-cu və 1920-ci il martın 31-də matəm kimi qeyd edilmişdir. 1920-ci ildən sonra Ermənistəndə Azərbaycan türklərinə qarşı deportasiya siyasəti "dostluq" və "beynəlxalq" pərdəsi altında davam etdirilmişdir. 1930-1937-ci illərdə Ermənistən Türkə və İranla sərhəd boyunda yaşayan 50 minə yaxın azərbaycanlı repressiya məruz qalaraq həbs edilmiş, Qazaxistan və Sibir çöllərinə sürgün edilmişdir.

1947-ci il dekabrın 23-də SSRİ Nazırı Sovetinin qəbul etdiyi "Ermənistən SSR-də kolxożu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür – Araz ovalığına köçürülməsi haqqında" qərara əsasən 1948-1953-cü illərdə azərbaycanlılar yaşayan ən münbit ərazilərdən, xüsusən də İrəvan və onun ətraf rayonlarından 150 minə yaxın əhalini deportasiyaya məruz qalaraq Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Köçürülən əhalinin, təqribən, yarısı iqlim şəraitinə uyğunlaşmayaraq tələf olmuşdur.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzlə mövqeyindən istifadə edən Ermənistən Respublikası Dağılıq Qarabağ Muxtar Vilayətini anneksiya etməyə cəhd göstərməkə yanaşı, Ermənistən SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək müddət ərzində soydaşlarımız yaşayış 22 rayonda 170 tam və

94 qarşıq (ermənilərlə) yaşayış məskənləri azərbaycanlılardan təmizlənmiş, nəticədə 200 mindən artıq azərbaycanlı 18 min müsəlman Kürd, min nəfər rusdilli əhali Azərbaycana pənah gətirmişdir. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

Ermənistən Respublikası azərbaycanlılara qarşı təkcə fiziki soyqırımı siyasətini deyil, onları tarixi-ətnik torpaqlarından təmizlədikdən sonra mənəvi soyqırımı – türk mənşəli toponimləri erməniləşdirmək aksiyasını da həyata keçirmişdir. Son vaxtlara qədər mövcud olan türk mənşəli toponimlərin hamisi dəyişdirilmiş və yaxud soydaşlarımızın yaşadıqları kəndlər ölü zonaya çevrilərək, yaşayış məntəqələrinin siyahısından silinmişdir.

Monoetnik Ermənistən dövləti yaratmağa nail olan Ermənistən rəhbərləri onu dəstəkləyən dövlətlərin hərbi-sənaye potensialından bəhərelənərək əhalisinin 30 faizi azərbaycanlılar təşkil edən Dağılıq Qarabağ Muxtar Vilayətini, habelə, 7 ətraf rayonu (Laçın, Kelbecər, Qubadlı, Zəngilan, Cəbrayıllı, Ağdam və Füzuli) işgal edib xarabazara çevirmiş, əhalini soyqırımına məruz qoymuşlar.

Ermənistən silahlı qüvvələri Azərbaycanın 12 rayonunu işgal etmiş (ərazisinin 20 faizi, yaxud beşdən bir hissəsini), 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmişlər ki, onların da əksəriyyətini uşaq, qadın və qocalar təşkil edir. İşgal edilmiş ərazilərdə 4 mindən çox sənaye və kənd təsərrüfatı obyekti, 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, ümumi sahəsi 6 milyon kvadratmetr olan 180 mindən artıq mənzil və şəxsi ev, minə yaxın təlim tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı, 700-dən artıq tibb müəssisəsi erməni vandalları

tərefindən dağıdılmışdır...

Ermənistən işgəlçi siyasəti, azərbaycanlılara qarşı soyqırımı daimi ola bilmezdi. Getdikcə güclənən Azərbaycan Ordusu işgal altındaki ərazilərimizi azad etməyə qadir idi. 2016-ci ilin Aprel döyüslərində, 2018-ci ilin Günnüt eməliyyatında hamımız, eləcə də dünya birlili bunun şahidi oldu.

Həmin illərdə işgəlçi Ermənistən ordusu sarhədboyu ərazilərdə yenidən təxribatlar töreməkle günahsız insanların ölümünə bais oldu. Lakin bu dəfə, necə deyərlər, "daş qayaya rast geldi". Həm 2016, həm də 2018-ci illərdə rəşadətli ordumuz düşmənə ağır zərbələr vuraraq, 25 ildən artıq müddətə işgal altında davam etdirilmişdir. 1930-1937-ci illərdə Ermənistən Türkə və İranla sərhəd boyunda yaşayan 50 minə yaxın azərbaycanlı repressiya məruz qalaraq həbs edilmiş, Qazaxistan və Sibir çöllərinə sürgün edilmişdir.

"İstah diş altındadır" deyib aqiller. "Böyük Ermənistən" yaratmaq ideyası ilə yaşayış şovinist ermənilər 2020-ci il sentyabrında 27-də yenidən Azərbaycan ərazilərini işgal etmək üçün cəbhə boyu ərazilərdə təxribatlara, sonra isə məhərabəyə başladı. Ancaq bu dəfə daha çətin duruma düşdüler. Döyüslərin ilk gündündə işgəlçi ordu darmadağın edildi. Bunu gözləməyən Ermənistən ordusu başını soxmağa yer tapmadı. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi strategiya sayəsində işgal altında olan ərazilərimiz bir hissəsini – 10 min hektarlarla torpağımızı, bir sıra mühüm əhəmiyyətli, strateji yüksəklikləri düşməndən azad etdi.

Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin öz aile üzvləri ilə birləikdə işğaldan azad edilmiş ərazilərimizə gedib Azərbaycan Bayrağını qaldırması, Şuşada, Cıdır düzündə çay dəsgahı qurulması, Novruz bayramı tonqalının, mehz Cıdır düzündə çatılması həm ermənilərə, həm də onların havadarlarının göz dağıdır. Bütün bunlar bir daha təsdiqləyir ki, ərazi bütövlüyünü dəstəkləyir. Hazırda Ermənistəndə, necə deyərlər, "ara qarışib, məzheb itib". Azərbaycanda isə ordu quruculuğu sahəsində işlər davam etdirilir, islahatlar aparılır, nəzərdə tutulmuş layihələrin reallaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.

Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin öz aile üzvləri ilə birləikdə işğaldan azad edilmiş ərazilərimizə gedib Azərbaycan Bayrağını qaldırması, Şuşada, Cıdır düzündə çay dəsgahı qurulması, Novruz bayramı tonqalının, mehz Cıdır düzündə

çatılması həm ermənilərə, həm də onların havadarlarının göz dağıdır. Bütün bunlar bir daha təsdiqləyir ki, ərazi bütövlüyünü öz hərbi güc vəsiti olunmasa başlanılıb. Dünya birlili də şahid oldu ki, "Qarabağ bizimdir!", "Qarabağ Azərbaycandır!".

**Elman NƏSİROV,
Milli Məclisin deputati, siyasi
elmlər doktoru, professor**

